

AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ
İNQSƏNƏT UNIVERSİTETİ
AZƏRBAYCAN MİLLİ KİTABXANASI

Ümummilli lider Heydər Əliyevin
anadan olmasının
93-cü ildönümünə həsr olunmuş

KİTABXANA-İNFORMASIYA ELMİ:
TƏDRİS VƏ TƏCRÜBƏDƏ
YENİ ÇAĞIRIŞLAR

BEYNƏLXALQ ELMİ KONFRANSIN
MATERIALLARI

Bakı - 05 may, 2016-cı il

M Ü N D Ə R İ C A T

KİTABXANAŞUNAŞLIĞIN AKTUAL PROBLEMLƏRİ

Kərim Tahirov

Gələcəyə çağırış və kitabxana fəaliyyətinin əsas istiqamətləri:
prioritetlər və perspektivlər..... 9

Aybəniz Əliyeva-Kəngərli

Elektron kitabxanaların inkişafı : problemlər və perspektivlər 15

İradə Tulyeva

Kitabxana-informasiya axtarışının intellektuallaşdırılması yolları..... 19

Ədiba İsmayılova

XXI əsrin informasiya məkanında oxuculara xidmətin əsas istiqamətləri,
innovativ yeniliklərin tətbiqi təcrübəsi 23

Cavid Cəfərov

Radiotekniklə identifikasiya, 4G və Web 3.0 texnologiyaları Azərbaycan
kitabxanalarının informasiya marşrutunda 26

Gülşən Əliyeva

Təbii və sünü intellekt müasir kitabxana-informasiya prosesləri kontekstində..... 40

Nigar Babaxanova

Beynəlxalq elektron kitabxana-informasiya resursları və
onlardan istifadə problemləri 43

Əminə Cəfərova

Azərbaycan ədəbi nümunələrinin beynəlxalq səviyyədə tədqiqində milli
kitabxananın fəaliyyəti 53

Adilə Abdullayeva

Kitabxanaçı kadrların peşəkarlığının artırılması yolları:
müasir vəziyyəti və perspektivlər 57

Nərimənə Abdullayeva

İnformasiyalasdırılmış cəmiyyətdə kitabxanaçılıq fəaliyyətində və
təhsilində innovativ dəyişikliklər 63

| | |
|--|-----|
| Eldəniz Məmmədov İnformasiya cəmiyyəti və mütləqə..... | 70 |
| Kəmalə Məmmədova Kitabxana-informasiya marketinqi və onun Azərbaycan kitabxanalarında tətbiqi xüsusiyyətləri..... | 75 |
| B.П. Варакин, Н.Е. Калёнов Программный комплекс monitoring для статистического обеспечения задач управления ЦБС БЕН РАН | 78 |
| Светлана Александровна Власова Автоматизированные системы заказа изданий в библиотеке по естественным наукам БЕН РАН | 85 |
| Aygün Hüseynova Avtomatlaşdırılmış kitabxana informasiya sistemlərinin kitabxanalara tətbiqi | 91 |
| Samirə Cəlilova Kitabxanaçıların peşə fəaliyyətinin artırılmasında “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun rolü..... | 95 |
| Tamilla Əsgərova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil prosesinin kitabxana-informasiya təminatının müasir vəziyyəti və perspektivləri | 100 |
| İlker Çakmakkaya Bilgi bilimleri ve kütüphanecilik çalışmalarında kuramsal ve kavramsal yaklaşımlar üzerine | 105 |
| Mehmet Kemal Sevgisunar Türkiye'de bilgi ve belge yönetimi..... | 110 |
| Елена Викторовна Кочукова Современные технологии в практике комплектования Библиотеки по Естественным Наукам РАН | 115 |
| Güler Demir, Ayşenur Güneş Eğitim sürecinde öğrenme stillerinin yeri ve önemi: Kütüphanecilik Alanı | 123 |
| Ayşenur Güneş, Güler Demir Bilgi ve belge yönetimi bölümlerinde aktif eğitim: Model önerisi | 139 |

| | |
|--|-----|
| Natiq Mürsəlov Müasir mərhələdə Azərbaycanda Dövlət Kitabxana siyasetinin istiqamətləndiyi sosial sahələr; nəzəri əsaslar və elmi-metodoloji təhlil | 151 |
| Yegane Əhmədova Sumqayıt şəhərində əhaliyə kitabxana-informasiya xidmətinin müasir vəziyyəti və inkişaf istiqamətləri | 157 |
| Əfsanə Səfərova Mütaliə problemləri və elektron kitabxana | 162 |
| Elnur Nəzəraliyev Kitabxana və fasıləsiz təhsil (təhsilin təşkilində peşəkarlıq problemi) | 165 |
| Vəfa Məmmədova Akademik kitabxanalarda müasir informasiya fəaliyyətinin təşkili: ADA Universiteti kitabxanasının iş təcrübəsi əsasında | 169 |
| Könül Abdullayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin kitabxanasında oxucularakitabxana informasiya xidməti | 174 |
| Səyyarə Məmmədova Məktəb kitabxanaçılarının fasıləsiz təhsili və kitabxana innovasiyaları sahəsində biliklərinin təkmilləşdirilməsi | 177 |
| Günel Bağırova-Hüseynova Heydər Əliyev irsinin təbliği sahəsində Azərbaycan Milli Kitabxanasının elektron resurslarının rolu | 181 |
| Günel Əhədova Azərbaycanda kitabxana işinin inkişafında Heydər Əliyev irsinin rolu | 184 |
| <u>KİTABŞÜNASLIQ, BİBLİOQRAFIYASÜNASLIQ VƏ MULTİDİSSİPLİNAR TƏDQİQATLAR</u> | |
| Gülbəniz Babaxanlı AMEA Hüseyn Cavidin ev muzeyində kitabşunaslıq üzrə aparılan elmi tədqiqatlar .. | 189 |
| İmaməddin Zəkiyev Azərbaycan kitabının inkişaf yolu | 193 |

| | |
|--|------|
| Tahirə Həsənzadə | |
| Əlyazmalar institutunun elmi fondunda qorunan Hüseyn Azad Təbrizinin tərcümə əsərləri..... | 198 |
| Əli Əliyev | |
| Azərbaycanda ilk kitab kataloqu..... | 201 |
| Rübabə Şirinova | |
| XV əsr türk abidəsinin dünya kitabxanalarındaki nüsxələri..... | 207 |
| Adil Abdullayev | |
| Mətbuat tarixində xeyriyyəçilik hərəkatı..... | 215 |
| Aytən Hüseynova | |
| Mir Cəlalın əsərlərinin akademik və kütləvi noşri..... | 224 |
| Anar Səfərli | |
| Miniatür bədii kitabı əyanılışdırən vasitə kimi | 220 |
| Rəna Məmmədova | |
| “Tarixi-cahangüşai-nadırı”nın dünya kitabxanalarındaki nüsxələri | 230 |
| Xəyalə Hacıyeva | |
| “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin tərtibi xüsusiyyətləri və ümummilli lider Heydər Əliyevin Azərbaycan kitabxanaçılıq elminin inkişafında rolu | 235 |
| Mehriban Cəfərova | |
| İnformasiya cəmiyyətində bibliografiya işinin təşkili və veblioqrafiyalar | 242 |
| Aygün Hacıyeva | |
| Oxuların informasiya təminatında Azərbaycan Milli Kitabxanasının cari bibliografik nəşrlərinin rolu | 248 |
| Tərənə Rüstəmova | |
| Azərbaycan bibliografiya əlyaslıslarda yeni tendensiyalar | 252 |
| Arzu Çələbi | |
| “Qarabağ” göstəricisi diyarşünaslıq üzrə bibliografik resursun tərkib hissəsi kimi.... | 254. |
| Validə Həsənova | |
| Naxçıvan folkloru: bibliografik təhlil | 258 |

Yasəmən Sadiqova

- Azərbaycan Milli Kitabxanasında arxeologiya və etnoqrafiya üzrə sənəd kütləsinin yerləşməsinin bəzi məsələləri 262

İradə Əliyeva

- Azərbaycanda ekolojiya üzrə bibliografik resursların müasir aspektləri 267

Aysel Cabbarova

- Azərbaycanda Bibliografik fəaliyyətin meydana gəlməsi və inkişafı 273

Günel Hacıyeva

- Memarlıq və İnşaat sahəsinin kitabxana-informasiya təminatının təkmilləşdirilməsi yolları 278

Vüsal Məmmədov

- Azərbaycana aid internet resurslarda müğamlı bağlı başlıca informasiya mənbələri 282

Aygün Səfərova

- Azərbaycanda kitabxanaların vahid bibliografik təsvir standartının tətbiqi problemləri və perspektivləri 287

Sevda Kərimova

- Biznes mühiti və elektron informasiya resursları 291

Günay Məmmədova

- "Vikipediya"- müasir, elektron ensiklopedik bibliografiya və istifadəsinə dair təkliflər 295

Sevil Əliyeva

- Dünya və Azərbaycan ədəbiyyatında multikultural dəyərlər 298

Hacı Qasımlı

- Azərbaycanda elmi kitabxanaların xarici ədəbiyyat üzrə nadir nəşrlər fondu diyarşunaslığa dair mühüm mənbə kimi 302

Eldəniz Elman oğlu Məmmədov

BDU Kitabxanaçılıq-informasiya fakültəsi,

«Kitabxanaşunaslıq» kafedrası və

ADMİU Kulturologiya fakültəsi, müəllim

eldaniz@hotmail.com

INFORMASIYA CƏMIYYƏTİ VƏ MÜTALİƏ

Açar sözlər: Bibliopsixologiya, informasiya böhrani, informasiya cəmiyyəti, elektron nəşr, kitab nəşri, mütalidə, mütalidə pedaqogikası, mütalidə psixologiyası, mütalidə sosiologiyası.

Ключевые слова: Библиопсихология, информационный кризис, информационное общество, электронное издание, издательство книг, чтение, педагогика чтения, психология чтения, социология чтения.

Bu məqalədə informasiya cəmiyyəti, onun formallaşmasına səbəb olan informasiya böhrani, o cümlədən informasiya cəmiyyətində yeni qiraat məhsulu sayılan elektron nəşrlər və onların, ənənəvi çap məhsullarından fərqli olaraq, insanların mütaliəsinə necə təsir etməsi, həmçinin mütaliənin sosiologiyası, pedaqogikası və psixologiyası məsələlərindən bahs olunur.

Sivilizasiyanın inkişafı tarixində məlumatların, biliklərin gələcək nəsillərə ötürülməsi problemi insan zəkasının, elmi-texniki tərəqqinin inkişaf səviyyəsindən asılı olaraq müxtəlif vasitələrlə həll olunmuşdur. Lakin XXI əsrin başlangıcında bəşəriyyət mühüm problemlə üzülmüşdür, belə ki, nəsildən-nəslə ötürülməsi nəzərdə tutulan biliklərin artımı ilə ondan qat-qat çox olan məlumat axını arasında uyğunsuzluq - informasiya böhranı yaranmışdır. Məhz bunun noticəsidir ki, üçüncü minilliyyin ideologiyasının əsasını informasiya cəmiyyətinin quşulması məsələləri təşkil edir.

İnformasiya cəmiyyəti (IC) clə bir cəmiyyətdir ki, burada ictimaiyyətin əsas fəaliyyəti informasiyanın, xüsusən də onun ən yüksək forması olan biliklərin müasir informasiya texnologiyaları vasitəsi ilə toplamlaması, emalı, saxlanılması və yayılmasına əsaslanır.

Bu xüsusda 2003-cü ilin 10-12 dekabr tarixlərində İsvəçrənin Cenevə şəhərində keçirilən «İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti»nın fəaliyyət planında qeyd olunan bəzi məsələlərə nəzər salaq [9]:

➤ «Milli elektron strategiyalar çərçivəsində ahilların, məhdud imkanlı şəxslərin, uşaqların, hər şeydən öncə, ictimai diqqətdən kənar uşaqların, həmçinin əlverişsiz şəraitdə yaşayan əhali qruplarının xüsusi ehtiyaclarını ödəmək, o cümlədən onların maarifləndirici, qanunverici və inzibati qaydalara uyğun olaraq informasiya cəmiyyətinə tammiqyaslı qoşulmasının təmin olunmasına nail olmaq» (C2 bölməsi, 9/e bəndi);

➤ «Savadsızlıq probleminin aradan qaldırılması məqsədi ilə insanlara informasiya-kommunikasiya texnologiyalarından istifadəni asanlaşdırmaq üçün qiymət nöqtəyi-nəzərdən sərfəli texnologiyalar və mətnsiz kompüter interfeysləri hazırlanmaq» (C2 bölməsi, 9/g bəndi);

➤ «Elmi informasiyanın bütün ölkələrdə ədalətli əsaslarla və münasib qiymətlərlə əldə olunmasını təmin etmək məqsədi ilə elektron nəşriyyat, diferensial qiymətləndirmə və açıq giriş fəaliyyəti sahəsində təşəbbüsleri stimullaşdırmaq» (C7 bölməsi, 22/b bəndi) və s.

Göründüyü kimi, 2003-cü ildə Cenevə şəhərində keçirilmiş «İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti»ndə yeni minilliyyin fəaliyyət planında nəzərdə tutulmuş bu və ya digər məqsədlərə çatmaq üçün infromasiya texnologiyalarının imkanlarından istifadə edilməsi əsas vəzifə olaraq qəbul olunmuşdur.

İnsanlar infromasiya böhranı ilə əlaqədar olaraq cəmiyyətdə mövcud olan problemləri daha səmərəli üsullarla həll etməyə çalışmışlar. Bu cəhətdən infromasiya cəmiyyətinin formallaşmasına təsir edən əsas amillərdən biri olan kitab nəşri sahəsində də böyük dəyişikliklər baş vermişdir. Belə ki, tarixi zərurət kağız çap məhsulları ilə yanaşı elektron qiraət məhsullarını (həmçinin elektron nəşr və yaxud infromasiya-nəşriyyat texnologiyalarını) meydana gətirmişdir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları 12 yanvar 2004-cü il tarixli «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» və «Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında» sərəncamlarında ümummilli əhəmiyyətli bu nəşrlərin kağız üzərində çapı ilə yanaşı, eyni zamanda, elektron infromasiya daşıyıcıları əsasında və internet mühitində hazırlanması işlərini bir vəzifə kimi müvafiq qurumların qarşısına qoymuşdur. Etiraf etmək lazımdır ki, möhtərəm cənab prezidentin məhz bu sərəncamları respublikada elektron nəşr texnologiyaları sahəsində həyata keçirilməsi zəruri olan elmi-praktiki işlərin əsasını qoydu.

Bəs infromasiya cəmiyyətinin əsas qiraət məhsulu sayılan elektron nəşrlər, ənənəvi çap məhsullarından fərqli olaraq, insanların mütaliəsinə necə təsir edir?! Bu problemi hansı bilik sahəsi öyrənir?! Gəlin bu məsələyə qısa nəzər salaq.

Elektron nəşr texnologiyaları müxtəlif növ məlumatların yaradılması, yadda saxlanılması, birləşdirilməsi, onların istifadəçilərə çatdırılması və qavranılması texnologiyalarının möcəmusundan ibarətdir.

Kağız üzərində olan nəşrlərin istifadəçisi yalnız oxucudursa, elektron nəşrlərin istifadəçisi oxucu olmaqla yanaşı, eyni zamanda, həm diniyici, həm də tamaşaçı ola bilər. Bəzi elektron nəşrlər istifadəçilərə interaktiv formada ünsiyyəti də təmin edirlər. Həmçinin əger adı kitab formatı çap məhsulunun enini, hündürlüyünü, qalınlığını və sairəni xarakterizə edirsa, elektron nəşrlərdə format infromasiyanın təsvir olunma formasını göstərir.

Məlumdur ki, mütaliə şəxsiyyətin öz mənəvi tələbatına müvafiq psixoloji fəaliyyətidir. O, elmi və bədii sözlə mənəviyyata təsir göstərmək, mənəviyyat sahibini real, məqsədyönlü və xeyirxah fəaliyyətə sövg etmək, əxlaqi keyfiyyətlər aşılıamaqla bütövlükdə cəmiyyətin, eyni zamanda hər bir fərdin ayrı-ayrılıqda həyatında müstəsna əhəmiyyətə malikdir [3].

Bildiyiniz kimi, cəmiyyətdə insani mütaliəyə cəlb edən səbəblər haqqında kifayət qədər müxtəlif fikirlər söylənilmiş, tədqiqatlar aparılmışdır. Lakin bunu ilk dəfə müstəqil bilik sahəsi kimi dünya elmi müstəvisinə çıxaran, klassik rus kitabxanaşunaslığında kitabxanaçılığın fəlsəfi problemlərinə dair böyük və dərin nəzəri irs qoymuş şəxsiyyətlərdən biri, görkəmli rus alimi Nikolay Aleksandroviç Rubakin (1862-1946) olmuşdur. O, bütün mənəvi həyatını kitab, oxucu və mütaliə problemlərinə həsr etmiş və bunun nəticəsidir ki, «Bibliopsixologiya»nın (yunan. «biblion» - kitab və «psyche» - ruh + «logos» - təlim) əsasını qoymuşdur. Bu problem N.A.Rubakin yaradıcılığının qızıl xəttidir [7].

N.A.Rubakin birinci rus inqilabının (1905-1907) iştirakçısı olması səbəbi ilə 1907-ci ildə Rusiya imperiyasından İsvəçrəyə mühacirət etmişdir. O, burada 22 oktyabr 1916-cı ildə

Jan Jak Russo adına Cenevə pedaqoji institutunda «Bibliopsixologiya» bölümünü açmağa müvəffəq olur. 1929-cu ildə isə İsvəçrənin Lozanna şəhərində Beynəlxalq Bibliopsixologiya İnstitutunun əsasını qoyur. N.A.Rubakin 280-ə yaxın kitab və kitabçanın, 350-dən çox elmi məqalənin müəllifidir. Onun «Kitablar arasında», «Oxucu və kitab psixologiyası» əsərləri bibliopsixologiya dair geniş yayılmış elmi ədəbiyyatlardandır [8].

N.A.Rubakin öz əsərlərində «Bibliopsixologiya»ya iki fərqli elmi tərif vermişdir [8]:

I. «Bibliopsixologiya kitabçılıq işini əhatə edən sosial mühit (zaman və məkan) şəraitini ilə əlaqədar inkişaf və tənəzzül prosesinin psixologiyasıdır».

II. «Bibliopsixologiya sosial psixoloji təsir haqqında elmdir».

Kütləvi oxu (mütaliə), əsasən, kitabxanalarda baş tutan böyük bir proses olduğundan N.A.Rubakin kitabxananı «Bibliopsixologiya»nın əsas tədqiqat obyekti kimi qəbul etmişdir, bu nöqtəyi-nəzərdən, istər sovet, istərsa da rus kitabxanaşunaslıq elmində «Bibliopsixologiya»ya «Kitabxana psixologiyası» elmi kimi yanaşilsa da, müəllifin öz əsərlərində bu elma verdiyi təriflərdən də göründüyü kimi, bu kökündən yanlış fikirdir. Mənəcə, bu elm sahəsinə «Mütaliə psixologiyası» kimi yanaşmaq daha doğru olardı.

Hal-hazırda cəmiyyətdə kitabla ünsiyyət, çap və elektron nəşrlərin qarınılma formaları barədə müxtəlif fikirlər söylənilsə də, mütaliə nəzəriyyəsi, onun elmi-metodoloji xüsusiyyətləri elm aləmində hələ də formalşmaqdadır. Bu da çox güman ki, mütaliənin bir çox elmlərin maraq dairəsinə daxil olmasından, həmçinin informasiya cəmiyyətində mütaliə (qiraət) prosesinə həm oxucu, həm də istifadəçi nöqtəyi-nəzərdən yanaşma prinsipindən irəli gəlir. Bununla yanaşı, mütaliə nəzəriyyəsinin əsas tədqiqat istiqamətləri müəyyənləşdirilmişdir. Bunlar: mütaliə sosiologiyası, mütaliə pedaqogikası və mütaliə psixologiyasıdır [3].

Mütaliə sosiologiyası - cəmiyyətdə qiraət prosesi ilə əlaqədar fəaliyyətə aid olan sosial faktları və qanuna uyğunluqları öyrənən xüsusi sosioloji bilik sahəsidir. Mütaliə sosiologiyasıının əsas məsələləri - sosial-iqtisadi və siyasi şəraitdə qiraət prosesinə olan ehtiyacları aşkar etmək, oxucu (istifadəçi) marağının sosial xüsusiyyətlərinin əsaslarını və mədəni hadisələr sistemində qiraətin insan varlığının daxili dünyasının formalşmasında başlıca mövqeyini müəyyən etməkdir.

Mütaliə pedaqogikası - ümumi pedaqoji və sosial-mədəni problem kimi, cəmiyyətdə qiraət prosesinə olan söyləri artırmaq üçün istifadə olunan elmi ifadə; xüsusi pedaqoji bilik sahəsidir. Bu, əlavə təhsil və maarifləndirici fəaliyyət kontekstində, hər hansı bir əhəmiyyətli mövzuda mütaliə (qiraət) prosesinə dair pedaqoji metodların axtarılması və öyrənilməsidir. Bütün bunlarla bərabər, sistemli mütaliənin elmi-nəzəri, həmçinin təcrubi əsaslarının işlənilib hazırlanması, onun həyata keçirilməsi yollarının müəyyənləşdirilməsi, mütaliənin daha çox keyfiyyət göstəricilərinin aşkar edilməsi problemləri də mütaliə pedaqogikasının tədqiqat obyektlərindəndir.

Mütaliə psixologiyası - qiraət bacarığının formalşması, ədəbiyyatın qarınılıb dərk edilməsi, mütaliəyə dair psixoloji proseslərin və hüquqi vəziyyətlərin rol və xüsusiyyətlərini, onların qiraət məhsullarının keyfiyyətindən və şəxsiyyətin psixoloji xüsusiyyətlərindən asılılığını öyrənən bilik sahəsidir.

Qanuna uyğun haldır ki, mütaliə psixologiyası insanın psixoloji xüsusiyyətlərindən, şəxsiyyətin özünəməxsus müxtəlif xarakterik cəhətlərindən çox asılıdır. Belə ki, istənilən qiraət

məhsulunun seçilməsi, onun dərk edilməsi və qiymətləndirilməsi həmin insanın (oxucunun, istifadəçinin) mütləq tələbatından, mütləq marağından, onun mütləq mədəniyyətinin və zövqünün inkişaf səviyyəsindən çox asılıdır.

Göründüyü kimi, mütləq məsələlərini tədqiq edən bilik sahələrinin - mütləq sosiologiyası, mütləq pedaqogikası və mütləq psixologiyasının başlıca məqsədi qiraət məhsulunun təbliğini, yayılmasını, insanlar (oxucular, istifadəçilər) tərəfindən mənimsənilməsini, onların (oxucuların, istifadəçilərin) maraqlarına, sorğu və tələblərinin səviyyələrinə müvafiqliyini, mütləqiənin formu və üsullarını tədqiq etməkdir.

Beləliklə, insanların informasiya əldə etmək üsullarından biri olan mütləq istər informasiya cəmiyyətində, istərsə də bundan əvvəlki dövrlərdə insanların qiraət etmək tərzləri və motivlərinə, eyni zamanda yaşı, peşə, cins, sosial faktorlara görə təsnifləşdirilmişdir. Bu məsələni tədqiq edən bilik sahələri, əsasən, mütləq prosesinin psixoloji mexanizmini, fərdi-psixoloji, fikri proses kimi spesifik xüsusiyyətlərini, elmi araşdırmaaya daha çox ehtiyacı olan qavrayış və digər idrak proseslərinin (diqqət, hafiza, təfəkkür, təxəyyül) sistemli mütləqiəni şərtləndirən amillər kimi öyrənilməsi məsələlərini əhatə edir. Həmçinin bu bilik sahələri insanı (oxucunu, istifadəçini) bütün xüsusiyyətləri ilə birgə kompleks halda tədqiq edərkən, eyni zamanda, bu problemin digər tədqiqat obyektləri olan kitabı, digər ənənəvi çap və elektron nəşr məhsullarını, onların struktur komponentlərini və qarınılması tərzini, eləcə də bədii və elmi qarayışın psixoloji aspektlərini də yaddan çıxarmır.

ƏDƏBİYYAT

1. Xələfov A.A. İnfomasiyalasdırılmış cəmiyyətin xüsusiyyətləri və problemləri // Respublika. – 2002. – 17 aprel.
2. İsmayılov X.İ. Kitabxana-informasiya texnologiyaları:Dərs vəsaiti. Bakı, 2009, 319 s.
3. Rzayev S.M. Kitabxana xidməti: Dərslik. Bakı: BUN, 2008, 337 s.
4. Астапович Е.Г. Библиотечная технология: основы библ.технологии: учебное пособие. М.: Изд-во Моск. гос.ин-та культуры, 1991, Ч.1, 54 с.
5. Библиотечное обслуживание: учеб.-метод. Пособие / Т.В.Дергилева; Гос. публич. науч.-техн. б-ка Сиб. отд-ния Рос. акад. наук; Новосиб. гос. пед. ун-т. – Новосибирск: ГПНТБ СО РАН, 2010, 136 с.
6. Пилико И.С. Информационные и библиотечные технологии: учебное пособие. СПБ.: Профессия, 2006, 342 с.
7. <http://orthography.academic.ru/2078/%D0%B1%D0%B8%D0%B1%D0%BB%D0%B8%D0%BE%D0%BF%D1%81%D0%B8%D1%85%D0%BE%D0%BB%D0%BE%D0%B3%D0%B8%D1%8F>
8. <http://psyfactor.org/lib/bibliopsy.htm>
9. <http://www.ifap.ru/library/book193.pdf>

Э.Э.Мамедов

ИНФОРМАЦИОННОЕ ОБЩЕСТВО И ЧТЕНИЕ

Резюме

В этой статье говорится об информационном обществе, об информационном кризисе, ставшем причиной его формирования, в том числе об электронных публикациях, которые являются новыми продуктами чтения в информационном обществе, об их влиянии на процесс чтения в отличие от традиционных печатных изданий. В статье также рассказывается о вопросах социологии, педагогики и психологии чтения.

Eldaniz Mammadov

INFORMATION SOCIETY AND READING

Summary

In this article is spoken about the information society, and about information crisis which led to its formation, including the electronic publications that are read by new products in the information society, their impact on the process of reading as opposed to the traditional printing publications. The article also discusses the issues of sociology, pedagogy and psychology of reading.

Keywords: Bibliopsychology, information crisis, information society, electronic publishing, book publishing, reading, reading pedagogy, reading psychology, reading sociology